



[Siyasi mhbuslara qar represiya v jgnclr" mvzusunda dyirmi masa keirib"](#)

Mayn 10-da "slam Mhbuslarn Hquqlarn Mdafi Komitsi" "Siyasi mhbuslara qar represiya v .ignclr" mvzusunda dyirmi masa keirib

Arannews-Tdbiri giri sz il aan Qaraban Azadl Urunda slami Mqavimt Hrkatnn sdri Rvn hmdli bu gn Azrbaycanda xilosolma mbarizsinin getdiyini bildirrk, cmiyyt olaraq gc birlifi nmayi etdirmeyin vacib oldunu vurulayb. AXCP-nin sdr mavini Fuad Qhrmanl Nardaran hadislrini, Trtrd v Gncd ba vern hadisri 21-ci srd Azrbaycan xalqnn bana gtirilmi milli flakt adlandrb: "Vay o gn ki Azrbaycanda dorudan da mllrin islam brqrar olmu olard v onu tmsil edn Allahkr Paazadnin islam hakim olard. mam Hseyn n n hid olmudu? N zaman islam mmtind zlm tzahr edcks insanlar ailsindn, canndan, malndan kerk o zlm qar getmlidirlr. mam Hseyenin bir x var: "Cddim Mhmmad Peymbrdn eitmim ki, bir hkmdarn ki zlmn grn kims o zlm onun zn demir, o zlm hyata keirnl eyni gnaha sahib olar. Bu gn Allah biz z peymbri, imamlar vasitsil n etmli olduumuzu atdrrsa v biz buna gr bu gn inanc deyrk susuruqsa, bu bizim artq gerk islamdan sarpmamz demkdir. slam bizdn bunu istmir. ox yaxdr ki, bu cmiyytin, islamn uurudur ki, bu gn bu zlm, haqszla qar dirnn insanlar var, onunla barmayan insanlar var ki, bu yolda z azadln, hyatn qurban vern insanlarmz var. Bu hakimiyyt uzun illr rzind el bir siyast aparb ki, din, islam hakimiyyti dstklyn, ona "Ibbeyk" deyn, mllrin rtk kn inancl insanlar haqq urunda mbarizdn kindirn bir vasity evrilsin. Nec ki korruptioner hquq mhafiz organlar hququ dyrdn salblar. Bu gn "hquq" deyn insanlara rixnd edirlr, nki hquq deyildiyind korruptionerlrin mllri insanlarn tsvvrnd yaranr. Bs x yolu nddir? Bunun n yeni bir aspekt ixtira etmy grk yoxdur: bizdn vvlki xalqlar o x yolundan istifad ediblr, o x yolu il gedib azad olublar: topluca mqavimt". Mslman Birliyi Hrkatnn sdr mavini Elin Qasml zindanda olduu mddtd znn v digr inancl mhbuslarn mdafisin gr razln bildirdi: "Bu gn zalm istyir ki, hanssa bir formada cmiyyt zrb vursun. Onlara bir ey gr "ox sa ol" dr ki, bu gn bizi bir-birimiz tantdrblar. Dzdr ortada hidlr var, qardalarmza ox ar czalar verilib, ignc veriblr, bunlarn hamsn bilirsiniz. Btn bu zab-ziyyytin nticsi o oldu ki, biz bir yer ya bildik. Bu gn xalqn inanc hbs altndadr. Nardaran tkc dnl tannmayb, hm d muam beiyidir, dyrli ziyallar yetidirib. Nardaran kndini bu gn hbsd saxlayrlar. Bizim d killrimizi vurublar postlara, knd buraxmrlar bizi. Btn bunlar istniln halda insanlarn xeyrin hesablanmayan hallardr. Bu mslni d deyim, sizdn xahiimdir: inancl ksimi, dindar insanlar mumi ktldn ayrmayaq. Bunlar da Azrbaycann vtndadrlar, mslmandrlar. Hanssa bir mslman namaz qlmrsa bel onun da mslman ad stnddir, biz islamlar v dindarlar dey ayrmayaq onlar. Ayrmlar olanda baqa cr mruzlr edirlr: hanssa beynlxalq tkilatlara, myyn xarici dvltlrl grp Azrbaycan xalqnn namaz qlan vtndalarn txribata kmyi bacarrlar. Burada hr birimiz ayq-sayq olmaqla bunlarn qarsn ala bilrik. Mn n ar durumda cza kn blfz Bnyadovun adndan tam msuliyytl dey bilrm ki, onlarn narahatlqlar zlrin gr deyil. Onlarn narahatlqlar Azrbaycanda hquqi mstvid ilrin inkiafdr, xalqmzn mnvi dyrlrinin qorunmasdr". Sonda "nancl Mhbuslarn Mdafi Komitsi" hkumt yetkilili, elc d Penitensiar Xidmt Rhbrliyini qanunun aliliyin riayt etmy, siyasi mhbuslara .qar he bir qanundanknar hrktlr yol vermmkl bal mracitl x ediblr